



Müasir Ədəbiyyat

Baş məqalə—Betti Bleyer

Mənbə: Azerbaijan International jurnalı - Aİ 4.1 (Yaz 1996)

© Azerbaijan International

Azərbaycanlılar qərinələr boyunca poeziyaya vurğun bir millət kimi tanınmışlar. Bakının mərkəzi boyunca gəzdikcə XII əsrən müasir dövrə qədər ədəbiyyat xadimlərinin şərəfinə qoyulmuş saysız-hesabsız heykəllərə rast gəlmək olar. Bəs müasir ədəbiyyat hansı səviyyədədir? Böyük yazıçıların irsi davam etdirilmə? Yazıçılar inkişaf edirlər yoxsa demək olar ki, sürünlür? Yeni mövzular və metodlar yaranır mı? Bu suallar bu nömrədə tədqiq etmək istədiyimiz məsələlərdir. Azərbaycanın Fizuli, Nizami və Nəsimi kimi klassik şairləri nisbətən tanındıqlarından onlar bu nömrədə demək olar ki, əhatə edilməmişlər. Etiraf edək ki, yalnız müasir ədəbiyyatın çox az hissəsini əhatə edə bilmışık. Vaxt və yer məhdudiyyəti üzündən hətta Anar, Elçin, Çingiz Abdullayev, Yusif Səmədoğlu, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları (bax: Aİ 3:2, 8, Yay (Summer) 95) kimi nasirlər və həmçinin Bəxtiyar Vahabzadə, Zəlimxan və başqları kimi bir sıra müasir və mühüm şairlər barəsində heç söhbət açmamışdır. Heç İranda yaşayan Şəhriyar kimi şair və yazıçılara toxunmamışdır.

Sovet dövrü

Heç bir ədəbiyyat vakumda yaradılmış və şüurdan kənarlaşdırılmış keçmiş Sovet ədəbiyyatı da buna istisna ola bilməz. Biz Sovet yazıçılarının üzləşdiyi repressiya və onların vicdanlarını qoruyub saxlamaq üçün göstərdiyi cəhdələr barədə bəhs edəcəyik. Siz tənqidçilər və yazıçilarla olan müsahibələrdə bu kimi çətinliklərlə tanış ola biləcəksiniz (bax: Talibzadə, Vurğun, Javid, Əhmədli və Şıxlı).

Azərbaycanın tanınmış şairlərindən olan atası Vurğun kimi özü də şair olan Vaqif Səmədoğlunun dediyinə görə Sovet dövründə Azərbaycanın ixtilafçı yazıçısı olmamışdır. Yalnız Moskva və Leninqrad belə ixtilafçı yazıçılardır “istehsal edə” bilirdilər, çünki onların xarici səfirliliklər və beynəlxalq jurnalistlərlə əlaqələri var idi. “Əgər biz etiraz etmiş olsaydıq, bundan heç kim xəbər tutmazdı, çünki rəsmi dairələr bizim mənzillərimizdə narkotik maddələr və qeyri-qanuni xarici valyuta ‘tapardılar’.” Azərbaycan yazıçılardır ixtilafçı ola bilmədiyindən, onların çoxu poeziya və nəşrlərini gizlədib gələcək üçün saxladılar.

Bu günün maneələri

Bəzi yazıçıların bu əlyazmaları tədricən siyirməldən və kabinetlərdən götürülmüş və rəflərdən silinmişdir. Lakin onların çap olunması qarşısında bir sıra tamamilə yeni maneələr ortaya çıxır. Ən böyük çətinlik iqtisadi çətinlidir. Belə ki, o bütün keçmiş Sovet respublikalarının bazar iqtisadiyyatına keçidi dövründə həyatın bütün aspektlərinə öz təsirini göstərmişdir. Hökumət artıq heç bir nəşriyyat işini boynuna götürmür. Müəlliflərə artıq yazdıqları əsərin səhifəsinə görə qonorar ödənilmir. Çox hallarda müəlliflər nəşr üçün özləri ödəməli olurlar və xaricdən gətirilmiş kağız çox baha başa gəlir. Həyat əvvəller olduğu kimi konsentrasiyaya və yaradıcılığa kömək etmir, çünki indi çox yazıçılar yalnız minimum yaşayışı təmin etmək üçün iki-üç əsər işləyirlər.

Lakin başqa çətinliklər də vardır. Bura dilin işlənməsi ilə bağlı əsas dəyişiklik, əlifbanın dəyişilməsi və oxucunun maraqlarının dəyişməsi daxildir. Hazırkı müstəqillik şəraitində rus təsirindən uzaqlaşma baş verir, özü də hiss olunacaq dərəcədə. Demək düzgün olardı ki, Azərbaycan dilinin Azərbaycanda “prestijli dil”-ə çevirməsinə çalışmaqla istiqamət artıq təyin olunub.

Kirill əlifbasının rəsmi olaraq latin əlifbası ilə əvəz olunması ədəbiyyatda edilən cəhdələri çətinləşdirir. Bütünlükdə yeni latin əlifbasında olan çap maşınları yoxdur və əlifbası dəyişə bilən kompüterlər də elə çox yayılmamışdır. Eynilə təzə əlifbada çox az şey çap olunduğundan çox az azərbaycanlı bu əlifba ilə tamam sərbəst oxuyur. Bu da öz növbəsində nəşriyyatçıları yeni əlifba ilə nəşr etmədə tərəddüd etməyə məcbur edir. Və beləliklə bir problem digərini doğurur və proses başa çatmır. Bu yaxınlarda bir dəfə Bakıda latin əlifbası ilə çap olunmuş kitab axtarırdım (onlara hələ də az rast gəlmək olur, uşaqlar üçün olan bəzi kitablar istisna olmaq şərtidə). Nəhayət bir kitab gözümə dəydi. Onu rəfdən götürdüm, aćdim və içərisinin kirill əlifbası ilə yazılıdığını görəndə çox təəcübəndim. Satıcı izah etdi: “Biz keçid dövründəyik. Ola bilsin gələn dəfə mətn də latin əlifbası ilə çap olunsun. Bu dəfə yalnız üz qabığını yeni əlifba ilə hazırlanmışdır.” Əlifba dəyişikliyi azərbaycanlılar üçün yeni deyildir. Artıq bu əsrə dördüncü dəfədir ki, əlifba rəsmi olaraq dəyişilmişdir: birinci, ərəb əlifbasından latin əlifbasına (1929), sonra kırılı (1939), indi isə yenidən latin əlifbasının bir az fərqli versiyasına keçid (1991). (Bax: Aİ-in “Alphabet Transition”, Sentyabr nömrəsi. 1993, 1:3)

Azərbaycan mövzuları

Azərbaycan ədəbiyyatında dominantlıq təşkil edən mövzu həmişə humanizm olmuşdur. Yazıçılar bunu kifayət qədər tez-tez qeyd edirlər: “Korrupsiya və şəxsi mənafeyi güdmək üçün bu qədər imkanlar olduğu bir şəraitdə insan başqları ilə münasibətdə necə həmişə vicdanlı qala bilər?” Lakin Azərbaycanda artıq qeyri insaniyyəti tədqiq edən yeni mərhələnin əsası qoyulmuşdur. Yeni ədəbiyyat öz yerli xüsusiyyətləri və həyat təcrübələri üzərində qurulan yeni bir forma axtarışındadır. İndi azərbaycanlılar Sovet müdaxiləsi olmadan öz tarixləri çərçivəsində öz əzab-əziyyətlərini yazmağa başlayırlar. Bura 1920-ci illərdə Sovet hakimiyyətinin qurulması, 1990-cı il 20 yanvarnda Sovet ordusunun Bakını

ələ keçirməsi, Ermənilərlə Qarabağ uğrunda müharibə və bir milyon insanın qaçqın düşməsi barədə tarixi romanlar, qısa hekayələr və nəzm əsərləri daxildir. Bu gün Sovet dövründə yazılmış əsərlərin özünüanalizi və yenidən qiymətləndirilməsi gedir. Xoşbəxtlikdən, Azərbaycanlılar yazıçıları o dövrdə yaşadıqları üçün rədd etmirlər; həmin dövrdə dövlətə qulluq edən məxsusi yazıçılar istisna olmaqla. Əvvəllər məktəblərdə diqqət daha çox rus yazıçılarına verilirdi. İndi Azərbaycanlılar öz yazıçılarını daha çox öyrənirlər. Onların əsərləri yenidən oxunur və siyasi ideologiya yox, sənətkarlıq keyfiyyəti baxımından qiymətləndirilir. Əvvəllər təsəvvürə gətirilməyən yeni kateqoriyalar sınaqdan keçirilir. “Ədəbiyyatda repressiya” Sovet dövründə qətlə yetirilmiş və ya sürgün edilmiş Almas İldirim, Mikayıl Müşfiq, Məmməd Əmin Rəsulzadə, Əhməd Javad, Hüseyn Javid və digərləri kimi Azərbaycan yazıçılarının əsərlərini tədqiq edir. “Emiqrasiya ədəbiyyatı” Sovet ordusu Azərbaycanı ələ keçirdiyi ərəfədə və ələ keçirəndən az sonra Azərbaycanı tərk etməyə məcbur olmuş Azərbaycan yazıçılarını tədqiq edir. “Cənubi Azərbaycan Ədəbiyyatı” Şəhriyar kimi İranda yaşayan Azərbaycan şairlərini təqdim edir. (Bax: Aİ 1:3, 28. Sentyabr 93).

Azərbaycanda yeni ədəbiyyat formaca mükəmməl olmasa da yaranmağa başlayıb. Ancaq bu prosesin çıxəklənməsi üçün beynalxalq ictimaiyyətin dəstəyinə ehtiyac var.

Azərbaycanın “İfadə və qrafika Sənəti Havadarlarına” ehiyacı olduğu kimi “Bədii Ədəbiyyat Havadarları”-na da ehtiyacı vardır. Proses üç istiqamətdə dəstəklənməlidir: Azərbaycan yazıçılarının əsərlərinin nəşri, həmçinin Aərbaycan dilindən və Azərbaycan dilinə tərcümələrin nəşri. Belə ki, Rus və fars dilləri istisna olmaqla xarici dillərə hələ çox az şey tərcumə olnub. Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan əsərlərini yaşadıqları ölkənin dilinə tərcumə etmək və tanıtmaqla çox böyük töhfə vermiş olarlar. Müasir Azərbaycan yazıçılarının tərifəlayiq əsərləri dünya ədəbiyyatının ən böyük və sevilən ədəbi əsərləri toplusuna daxil olacağı gün Azərbaycan yazıçıları, Azərbaycan milləti və bütövlükdə bəşəriyyət üçün çox əzəmətli bir gün olacaq. Və bu gün niyə də gəlməməlidir?

Tərcümə: Ülviiyə Məmmədova

Redaktə edən və veb üçün hazırlayan: Aynurə Hüseynova